

“Yaşıl enerji”yə yaşıl işıq

Hədəf 2030-cu ilə qədər elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılmasıdır

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafda dair Milli Prioritetlər”də ən ümde istiqamətlərdən biri kimi enerjidən istifadənin genişləndirilməsi müəyyən edilib. Prezident İlham Əliyev həmin vaxta qədər elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılmasının hədəf kimi götürüldüğünü bildirib.

Dövlət başçısının imzaladığı sərəncamlar nəticəsində Azərbaycanda energetikanın digər sahələrində olduğu kimi, bərpaolunan enerji mənbələrindən istifadə sahəsində də əlverişli investisiya mühiti yaradılıb, özəl sərmayələrin cəlb edilməsi və irimiqyaslı layihələrin icrası istiqamətində ardıcıl işlər görülür. Prezidentin “Bərpaolunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” 5 dekabr 2019-cu il tarixli sərəncamı ilə yaradılmış komissiya fəaliyyətini uğurla davam etdirir. Komissiyanın videokonfrans formatında artıq altı iclası keçirilib.

Xatırladaq ki, 2019-cu il dekabrın 29-da Səudiyyə Ərəbistanı Krallığının “ACWA POWER” şirkəti ilə 240 meqavat gücündə külək elektrik stansiyasının tikintisi ilə bağlı müqavilələr imzalanıb. Layihənin həyata keçirilməsinə ümumiyyətdə 300 milyon ABŞ dolları həcmində investisiya qoyuluşu, təkileçk stansiyanın il ərzində 1 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsal edəcəyi nəzərdə tutulur. Bu layihənin icrası nəticəsində il ərzində 200 milyon kubmetr qaza qənaət ediləcək, habelə etraf mühitə atılan tullantıların həcmi ilə 400 min tonadək azaldılacaq. Layihənin reallaşdırılması həmçinin müasir istehsal və xidmət sahələrinin yaranmasına, yeni iş yerlərinin açılmasına töhfə verəcək. 2020-ci ilin yanvar ayında isə Birleşmiş Ərəb Əmirliliklərinin “Masdar” şirkəti ilə günəş elektrik stansiyasının tikintisi ilə bağlı icra müqaviləsi imzalanıb.

Stansiyaların tikintisinə başlanması ilə bağlı tərəflər arasında mütəmadi danışçılar və müzakirələr aparılır. Energetika naziri Pərviz Şahbazov və Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin idarə heyətinin sədri Məhəmməd Abunayyanın bu ilin fevral ayında videokonfrans formatında keçirdikləri



görüş də həmin istiqamətdə idi. Görüşdə qoyuluş gücü 240 meqavat olan külək elektrik stansiyası layihəsi üzrə investisiya, enerji alqı-satqısı və ötürüçü şəbəkəyə qoşulma müqavilələrinin imzalanmasından sonra müddət ərzində görülən və planlaşdırılan işlər müzakirə edilmişdir.

Hər iki tərəfdən layihənin icrasına cəlb olunan ekspertlərin peşəkarlığı yüksək qiymətləndirilmişdir. Bildirilmişdir ki, müqavilə tərəfləri arasında yüksək inam və etibarın olması layihənin vaxtında və uğurla tamamlanacağına əminlik yaradır. Sahə üzrə eləcə də təlim, seminar, məlumat mübadiləsi tədbirlərinin həyata keçirilməsinin zəruriliyi vurğulanmışdır. Çünkü bu, yalnız biznes layihəsi deyil, həm də bilik və təcrübə transferi layihəsidir.

Prezidentin “Bərpaolunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” sərəncamı ilə yaradılmış komissiyanın videokonfrans formatında keçirilən altıncı iclasında isə qeyd edilib ki, 230 meqavat gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin həyata keçirilməsi ilə bağlı müqavilələrin mətnləri Birleşmiş Ərəb Əmirliliklərinin “Masdar” şirkəti ilə artıq razılışdırılıb. Günəş enerjisi sahəsində özəl investisiya hesabına ilk pilot layihənin həyata keçiril-

məsinin ölkəmizdə bərpaolunan enerjidən istifadənin inkişafı ilə bağlı irəli sürülmüş vəzifələrin icrasına nail olmağa əhəmiyyətli töhfələr verəcəyi vurğulanıb. Layihənin icrası ilə bağlı sənədlər müzakirə edilib və verilən təkliflər nəzəre alınmaqla təsdiq olunub.

Videokonfransda Energetika, İqtisadiyyat, Maliyyə, Ədliyyə, Ekologiya və Təbii Sərvətlər, Fövqələdə Hallar nazirliklərinin, Şəhərsalma və Arxitektura Komitəsinin, Mərkəzi Bankın, “Azərenerji” və “Azərişiq” ASC-lərin nümayəndələri iştirak ediblər.

Prezident İlham Əliyevin tapşırıqına əsasən, ümumiyyətlə, investisiya şirkətləri ilə yeni layihələrin həyata keçirilməsi ilə bağlı danışçıların aparılması üçün tədbirlər davam etdirilir. Bu məqsədə beynəlxalq məsləhətçi şirkət cəlb edilərək elektrik şəbəkəsinə qoşulacaq yeni güclərin dövrələr üzrə optimallı həddinin müəyyənləşdirilməsi təmin olunub.

Almaniyanın VPC şirkəti tərəfindən hazırlanmış hesabata əsasən, qarşıya qoyulmuş 30 faiz hədfinə nail olmaq üçün ölkəmizdə 2030-cu ilədək ümumiyyətdə 1500 meqavat qoyuluş gücündə yeni bərpaolunan enerji stansiyaları qurashdırılmalıdır. Ümumi gücün 2020-2022-ci illərdə 440 meqavat, 2023-2025-ci illərdə 460 meqavat, 2026-2030-cu illərdə 600 meqavat olmaqla 3 dövrdə şəbəkə-

ye integrasiyası məqsədə uyğun sayılıb. Eyni zamanda şirkət tərəfindən bərpaolunan enerji üzrə yeni qoyuluş güclərinin integrasiyası ilə bağlı müvafiq tədbirlər paketi təqdim edilib.

İşğaldan azad edilmiş ərazilərimizdə də “yaşıl enerji” zonasının yaradılması məqsədilə bərpaolunan enerji mənbələrindən istifadə ilə bağlı özəl investisiyaların cəlb olunması üçün investorlarla müzakirələr aparılır. Bu rayonların günəş və külək enerjisinin istehsalı üçün geniş imkanları var. Təbiətin verdiyi həmin imkanlardan səmərəli istifadə onların sosial-iqtisadi inkişafına xidmət edəcək.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycandakı külək elektrik stansiyalarında 15,07 milyon kilovatsaat, günəş elektrik stansiyalarında 5,5 milyon kilovatsaat elektrik enerjisi istehsal olunub. İki ayda Bərk Məisət Tullantılarının Yandırılması Zavodu isə 35,34 milyon kilovatsaat elektrik enerjisi istehsal edib.

Ölkədə bərpaolunan enerji sahəsinin inkişafı üçün həyata keçirilən çoxşaxəli tədbirlər deməyə əsas verir ki, yaxın gələcəkdə bu növ enerji həyatımıza xeyli geniş miqyasda daxil olacaq.

**Flora SADIQLI,
“Azərbaycan”**